

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«BANK İŞİ» KAFEDRASI

«Doktorantura» şöbəsi

Prof. Zahid Fərrux MƏMMƏDOV

Prof.Şirzad ABDULLAYEV

Dos. Zöhrab İbrahimov

5301.01. «Daxili fiskal siyasət və dövlət maliyyəsi»

Elm sahəsi üzrə fəlsəfə doktoru proqramı

İxtisas Fənn

P R O Q R A M I

(«Bank işi» kafedrasında tədris olunan əsas fənnlər üzrə:

*«Pul və banklar»; «Maliyyə bazarı»; «Maliyyə –kredit insitutları»;«Bank işi»;«Monetar siyasət»;
«Beynəlxalq valyuta – kredit münasibətləri»; «Xarici ölkələrin pul - kredit sistemi»)*

Bakı- 2015

Fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçıları müəyyən edilmiş qaydada ixtisas fənnindən fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün imtahan verməlidirlər (Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları Haqqında Əsasnamənin 9 bəndi).

Azərbaycan Dövlət İqtisad Universiteti «Maliyyə» fakültəsinin Elmi Şurasının iclasının qərarı ilə nəşr olunur (03.12.2014. 10 sayılı protokol).

5301.01. «Daxili fiskal siyasət və dövlət maliyyəsi» Elm sahəsi üzrə Fəlsəfə üzrə doktoru proqramınınında Bank işi» kafedrasında tədris olunan - «Pul və banklar»; «Maliyyə bazarı» «Maliyyə –kredit insitutları»;«Bank işi»;«Monetar siyasət»; «Beynəlxalq valyuta – kredit münasibətləri» əsas fənnlərdə əks olunan mövzularəhatə olunur.

İmtahana hazırlıq prosesində doktorantlar monetar iqtisadiyyat üzrə elmi nəşrlərlə və dünya təcrübəsi kontekstində Azərbaycanda bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi və tənzimlənməsi prinsipləri, qaydaları və normaları əks etdirən normativ sənədlərlərlə tanış olmalı və özəlliklə Azərbaycan maliyyə - bank industriyası haqqında ətraflı bilik və məlumatlara sahib olmalıdırlar.

Giriş

5301.01. «Daxili fiskal siyasət və dövlət maliyyəsi» elm sahəsi üzrə fəlsəfə doktoru proqramı üzrə ixtisas proqramı («Bank işi» kafedrasında tədris olunan əsas fənnlər üzrə) üzrə tədrisin metodoloji və nəzəri əsası iqtisadi nəzəriyyənin, maliyyə və kredit nəzəriyyəsinin müddəaları, maliyyə hüququ, Azərbaycan Respublikasının maliyyə-bank institutlarının fəaliyyətini tənzimləyən Qanunlar və Azərbaycan Respublikası Mərkəzi Bankının bankların fəaliyyətinə dair hazırladığı Normativ xarakterli sənəd və təlimatlar təşkil edir. Tədris prosesində beynəlxalq əhəmiyyətli maliyyə -kredit təşkilatlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli sənəd və təlimatlarından, elmi-tədqiqat nəşrlərinə istinad məqsəduyğundur.

İmtahana hazırlıq prosesində doktorantlar monetar iqtisadiyyat üzrə elmi nəşrlərlə və dünya təcrübəsi kontekstində Azərbaycanda bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi və tənzimlənməsi prinsipləri, qaydaları və normaları əks etdirən normativ sənədlərlə tanış olmalı və özəlliklə Azərbaycan maliyyə - bank industriyası haqqında ətraflı məlumatlara sahib olmalıdır.

5301.01. «Daxili fiskal siyasət və dövlət maliyyəsi» Elm sahəsi üzrə Fəlsəfə üzrə doktoru proqramınınında Bank işi» kafedrasında tədris olunan - «Pul və banklar»; «Maliyyə bazarı» «Maliyyə –kredit insitutları»;«Bank işi»;«Monetar siyasət»; «Beynəlxalq valyuta – kredit münasibətləri» əsas fənnlərdə əks olunan mövzularəhatə olunur.

5301.01. «Daxili fiskal siyasət və dövlət maliyyəsi» Elm sahəsi üzrə Fəlsəfə doktoru proqramı üzrə ixtisas fənnindən imtahanın nəticələrinə qoyulan tələb.

İmtahanda qazanılan ən yüksək qiymət 5 (əla) -dir.İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir, o cümlədən - 2 sual bank işi kafedrası üzrə və 2 sual isə maliyyə kafedrasına daxil olan mövzular. Sonuncu, yəni 5- ci sual isə doktorantın bilavasitə təhkim olduğu kafedranın profilinə və onun dissertasiya işinin mövzusu ətrafında doktorantın məsələlərə baxışını nəzərə alaraq qiymətləndirilir.Hər sualun cavabı 1 bal ilə qiymətləndirilir.

I. «Pul və banklar».

Pul: mahiyyəti, funksiyaları və formaları. İqtisadi həyatda pulun istifadəsi. Mübadilə prosesi sistemində barterin rolu. Barter iqtisadiyyatının problemləri. Bankların yaranması tarixin böyük iqtisadi inqilabı kimi.

$M \leftrightarrow M$ şəklində olan dəyişimin $M \rightarrow P$ və $P \rightarrow M$ formasına keçidin səbəbləri. Pulun forma və növləri. Pulun funksiyaları. Pul dəyər ölçüsü funksiyası, qiymət miqyası, hesab pulları. Pul mübadilə vasitəsi kimi. Pulun yığım vasitəsi funksiyası kimi. Pul gələcək ödəmələr üçün ölçü vahidi kimi. Dünya pulları.

Pulun modern funksiyaları.

Pul haqqında nəzəri baxışlar. Klassiklərin pul haqqında nəzəriyyələri. Yeni klassiklərin pul haqqında nəzəri düşüncələri. Keynesin pul haqqında nəzəriyyəsi. Milton Fredmanın pul haqqında nəzəriyyəsi.

Pul sistemi. Pulun tədavül sürəti. Pul sisteminin tipləri: əmtəə, metal (monometal və biometal), fidusiar (kağız və kredit-kağız, elektron). Pul sisteminin idarəetmə prinsipləri. Pul sisteminin elementləri. Kağız pul sistemi. Kağız pul sistemində valyuta kursu. Pul kütləsi anlayışı. Pul aqreqatları. Pul bazası. Pul tədavülünün sürəti. Pul tədavülünün qanunu. Pul kütləsinə təsir edən amillər. Pula tələb və təklif. Pul miqdarı ilə qiymətlər arasındakı əlaqələrin təhlili. Azərbaycanda pula tələb və pul aqreqatları. Azərbaycanda nağd pul tədavülünün təşkili. Monetizasiya.

İnflyasiya və antinflasiya siyasəti. İnflyasiya haqqında nəzəri düşüncələrin təhlili. Keynes məktəbinin inflasiya haqqında nəzəri düşüncələrinin təhlili. Milton Friedmanın inflasiya haqqında nəzəri düşüncələrin təhlili. İnflyasiyanın mahiyyəti. İnflyasiyanın formaları. İnflasiyanın ölçülməsi qaydası. İnflyasiyaya güclənməsinə təsir edən amillər. İnflyasiyanın iqtisadiyyata təsiri.

Antiinflasiya tənzimlənmə siyasəti: monetar, büdcə, valyuta, kredit, qiymət, struktural, antimonopoliya və xarici ticarət tədbirləri. Gəlir və qiymətlərin tənzimlənməsi metodu. Dünya təcrübəsi kontekstində Azərbaycanda inflasiyaya qarşı mübarizə. Deflasiya. Staqflasiya. Devalvasiya.

Kreditin mahiyyəti. Yığım-investisiya əlaqəsi. Yığımı stimullaşdıran amillər. İnvestisiyanı stimullaşdıran amillər. Kredit sisteminin iyerarxiyaları. Kredit institutları: əmanət qəbul edən və əmanət qəbul etməyən kredit təşkilatları.

Kreditin mahiyyəti, prinsipləri, forma və növləri. Kreditin qanunları. Kreditin prinsipləri. Kreditin forma və növləri. İstifadə formasına görə kreditlər: istehsal krediti, istehlak krediti və

investisiya krediti. Təminat formasına görə: açıq kredit və təminatlı kredit. Kreditin iqtisadiyyatda rolu. Kredit multiplikatoru. Kreditləşmənin iqtisadi əhəmiyyəti və kredit tələblərinin dəyərləndirilməsi.

Faiz nəzəriyyəsi və faizin iqtisadi mahiyyəti. Faiz və faiz haqqında iqtisadçılarda nəzəri düşüncələrinin təhlili. Klassiklərin faiz haqqında nəzəriyyələri. Yeni klassiklərin faiz haqqında nəzəri düşüncələri. Keynesin faiz haqqında nəzəriyyəsi. Milton Fredmanın faiz haqqında nəzəriyyəsi. Faiz dərəcələri və müddət. Faiz dərəcələrinə təsir edən amillər. İnflyasiya və faiz arasında əlaqələrin təhlili. Nominal və real faiz.

Bank sistemi: Mərkəzi Bankı və kredit təşkilatları. Fəaliyyət növlərinə görə Banklar.

Tövsiyə olunan ədəbiyyat

1. Abbasov Ə.M., Məmmədov Z.F. Bank işi və e-bankçılıq. Bakı, 2003. – 400 s.
2. Abdullayev Ş. E. Bank işi. Bakı, 2009.
3. Bəşirov R.A. Pul kredit və banklar. Bakı, AzDİU, 2012.
4. R.Rzayev. Pul kredit və banklar. Bakı, AzDİU, 2000
5. Zeynalov V. Maliyyə və kredit . Dərslik. Bakı, 2007.
6. Məmmədov Z.F. Pul, kredit və banklar. Dərslik . Bakı, 2010.
7. Məmmədov Z.F, Zeynalov Z.H. Pul, kredit və banklar və valyuta. Bakı, 2005.
8. Деньги, кредит и банки. /Учебник/. М.: Проспект, 2003.
9. Деньги, кредит и банки /под.ред. Г.Н.Белоглазовой. М. Юрайт-издат. 2004.
10. Иванова В.В., Соколова Б.И. Деньги. Кредит. Банки. Учебник. - 2-е изд.-М.: Проспект, 2010. – 848 с.
11. Финансовы институты, рынки и деньги. Питер 2000.
12. Ф.Мишкин. Экономическая теория денег, банковского дела и финансовых рынков. М., 2000.
13. Деньги, кредит и банки. Москва. Финансы и статистика, 1999.
14. Современные деньги и банковское дело. Москва, 2000.

II. Maliyyə bazarı

Yığımpul gəlirinin istehak üçün sərf edilməmiş hissəsi kimi. Yığıma təsir edən amilər. Klassik və neoklassik iqtisadçılara görə yığım faizin bir funksiyası kimi. Qiymətli kağızlar bazarında investisiya fəaliyyətinin məqsədləri.

İnvestisiyaların təsnifatı. Investisiya prosesinin maliyyə təminatı.

Maliyyə - kredit insitutları. Maliyyə bazarlarında əmanət toplayan kredit təşkilatları. Bankçılığın əsas prinsipi: likvidlik, təhlükəsizlik və mənfəət. Bankların əsas məqsədi. Əmanətin miqdarına və strukturuna təsir edən amillər. Bankların fəaliyyət növləri. Faizsiz Bankçılığın mahiyyəti. İslam bank sisteminin fəlsəfəsi.

Əmanət qəbul etməyən maliyyə təşkilatları. İnvestisiya bankları. İnkişaf bankları. Sosial güvənlik qurumları. Maliyyə şirkətləri. İnvestisiya fondları. Pensiya fondları. Sığorta şirkətləri. Qiymətli kağızlarla əməliyyat aparan şirkətlər. Sığorta şirkətləri. Həyat sığorta şirkətləri.

Maliyyə bazarı və kapital aktivlərinin qiymətləndirilməsi. Pul bazarı və sərmayə bazarı. Dövlət qiymətli kağız bazarı. Korporativ qiymətli kağız bazarı.

Maliyyə bazarının təşkili. Pul bazarında istifadə olunan maliyyə alətləri. Kapital bazarında əməliyyat görən əsas maliyyə alətləri. Derivativ kredit alətləri: Forward, Futures, Opsiyon və SWAP.

Sığorta bazarı. Sığorta sistemi və sığorta haqqında qanunvericilik. Sığortanın iqtisadi nəzəri əsasları. Sığorta işinin təşkilinin prinsip və funksiyaları. Sığorta işinin təşkili. Sığorta agenti. Sığorta brokeri.

Sığorta müqaviləsinin məzmunu. Sığortalının vəzifələri. Sığortaçının vəzifələri. Sığorta fəaliyyətinin əsasları və sabitliyi. Sığorta fəaliyyətinə dövlət nəzarəti.

Azərbaycanda sığorta fəaliyyətinin təsnifatı. Sığorta bazarı və onun sosial-iqtisadi məzmunu. Sığorta bazarının strukturu. Sığorta bazarında fəaliyyət göstərən peşəkar iştirakçılar. Sığorta şirkətlərində korporativ idarəetmə standartı.

Qiymətli kağız bazarı və birja. Qiymətli kağızlar bazarının ümumi funksiyaları. Qiymətli kağızlar bazarının xüsusi funksiyaları. Qiymətli kağız bazarının strukturu. Fond birjası. Səhm bazarı. İstiqraz bazarı.

Qiymətli kağızlar bazarında fəaliyyət növləri: broker fəaliyyəti; diler fəaliyyəti; qiymətli kağızların idarə olunması üzrə fəaliyyət; depozitar fəaliyyəti; qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət; klirinq fəaliyyəti; fond birjası fəaliyyəti.

Maliyyə bazarının investisiya imkanlarının fundamental və texniki təhlili. Birja kurslarının müəyyən edilməsində birbaşa və ya dolaylı amillər. İntestisiya fond alətlərinin qiymətləndirilməsində istifadə edilən metodlar. Makroiqtisadi fundamental təhlil göstəriciləri.

Sahəvi fundamental təhlildə sahələrin investisiya cazibədarlığının qiymətləndirilməsi. Mikroiqtisadi təhlil.

Texniki təhlil. Bazarın texniki və ya daxili təhlili, qiymət dəyişikliyinə öyrənilməsi. Aksiya bazarının texniki təhlili. Klassik texniki təhlilin mahiyyəti. Trendlər, onların növləri, həyat silsiləsi və hərəkət müddətlərinin müəyyən edilməsi. Trend təhlili və onun məqsədləri.

Maliyyə bazarında investisiya riskinin qiymətləndirilməsi. Bazar iqtisadiyyatında investisiya qoyuluşunun imkanları. Maliyyə bazarında riskin əsas növləri: sistemətik risk və qeyri-sistemətik risk. Kommersiya riskinin əsas faktorları. Maliyyə riski. İnflyasiya riski. Kredit riski. İntestisiya riski və növləri.

İntestisiya riskinin qiymətləndirmə metodu. Qiymətli kağızlar bazarında investisiya riskinin qiymətləndirilməsi metodları: statistik təhlil, faktor təhlili, ekspertlərin qiymətləndirilməsi metodu. İqtisadi-riyazi modelləşdirmə metodu maliyyə riskinin qiymətləndirmə metodlarından biri kimi.

Azərbaycan Respublikasında qiymətli kağız bazarının inkişaf proqramının məqsəd və vəzifələri.

Beynəlxalq maliyyə bazarları. Beynəlxalq kapitalın hərəkəti. Beynəlxalq maliyyə əməliyyatının əsas məqsədi. Beynəlxalq kapital ixracı. Pul bazarlarındakı işləmlər. Beynəlxalq kapital bazarında işləmlər. Beynəlxalq kredit bazarı. Avrodollar bazarı. Beynəlxalq maliyyə bazarlarının strukturu. Beynəlxalq birjaların təsnifatı. Super birjalar (Nyu-York birjası, Evronext birjası, Tokio birjası və London birjası). Böyük birjalar və Kiçik birjalar. Birja indeksləri. Baki Fond Birjasında Qiymətli Kağızların Listinqi. Qiymətli kağızların delistinqi.

Ədəbiyyat

1. Z.F. Məmmədov. «Bank fəaliyyətinin Əsasları». Dərslik. Bakı: Azərnaşr. 2014.
2. Z.F. Məmmədov. Maliyyə və kredit. Dərslik. – Bakı, 2008.
3. Z.F. Məmmədov. Xalq kapitalizmin formalasması və inkisafında qiymətli kağızlar bazarının rolu. – Bakı.: Elm, 2006. -320 c.
4. Z.F. Məmmədov. Finans iqtisadiyyatı. – Bakı: Qanun, 2003. - 375 c.

5. Баринов Э.А., Хмыз О.В. Рынки: валютные и ценных бумаг. М.: Экзамен, 2001.
6. Волосский А.А. Инструменты финансового рынка: учебное Пособие. — Новосибирск, 2000.
7. Галанов В.А. Международный финансовый рынок: учебное Пособие. — М.: Магистр, 2007.
8. Дмитриев В.А. Глобализация и формирование мирового фи-нансового рынка. — М.: Васиздаст, 2006.
9. Ильин А.А. Валютный и денежный рынок. — М.: РГБ, 2003.
10. Клоков В.И. Финансовые рынки: учебное пособие. — СПб.: Изд-во СЗАГС, 2005.
11. Международный финансовый рынок / под ред. В.А. Слепо-ва, Е.А. Звоновой. — М.: Магистр, 2007.
12. Мишкин Ф.С. Экономическая теория денег, банковского дела, финансовых рынков. — М.: Аспект Пресс, 2007.
13. Попов К.А. Современная структура мирового финансового Рынка. — М.: МАКС Пресс, 2005.
14. Рынок ценных бумаг: учебное пособие для вузов / под ред. Е.Ф. Жукова. — М., 2007.
15. Суэтин А.А. Международный финансовый рынок: учебник— М.: КНОРУС, 2007.
16. Ширяев В.И. Модели финансовых рынков. Оптимальные портфели, управление финансами и рисками. — М.: комкнига, 2007. Банк В.Р. и др. Финансовый анализ: Учебное пособие. - Москва: Проспект, 2009. - 352 с.
17. Ивасенко А.Г., Никонова Я.И. Рынок ценных бумаг. Инструменты и механизмы функционирования. Уч. пос. - 4-е изд.-М.: кнорус, 2010. УМО – 272 с.

III.Maliyyə –kredit insitutları

Maliyyə xidmətləri təklif edən təşkilatlar.Depozit institutları.Əmanət toplayan təşkilatlar. Kommersiya banklarının fəaliyyət növləri.Kredit ittifaqları.Əmanət bankları. Əmanət və Kredit birlikləri. Poçt-bank qurumları. Maliyyə xidmətlərinin göstərilməsi sahəsində poçt rabitəsinin milli operatoru və onun fəaliyyət növləri.

Qiymətli kagız Bazarının inkişafında Peşəkar İştirakçılarının fəaliyyəti.

Kredit təşkilatları.Azərbaycan Respublikasının bank sistemininhüquqi əsasları. Azərbaycanda bank sisteminin fəaliyyətini tənzimləyən əsas qanunlar. Bank sistemində böhran. Bank sistemində antiböhran tədbirlər proqramı. Bank sistemində nəzarət modelləri. Bank sistemində əmanətlərin sığortalanması.Əmanət sığorta sisteminin məqsəd və vəzifələri.

Mərkəzi banklarının məqsəd və vəzifələri. Azərbaycan respublikasının mərkəzi bankın fəaliyyətinin ümumi əsasları və əməliyyatları. Azərbaycan Respublikası Mərkəzi Bankının Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi.Mərkəzi Bankfunksiyaları. Mərkəzi Bankın Pul siyasətinin alətləri: açıq bazarda əməliyyatların aparılması; faiz dərəcələrinin müəyyənləşdirilməsi; kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənləşdirilməsi; kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi; depozit əməliyyatlarının aparılması; bank əməliyyatlarının məhdudlaşdırılması; beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri.

Ödəniş sistemi və nağdsız hesablaşma sistemi anlayışlarının məzmunu. Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemləri sahəsində fəaliyyəti. Nağdsız hesablaşma formaları.Müasir maliyyələşmə sistemləri. Lizing. Faktoring. Forfating.Françayzinq.Alternativ maliyyə insitutları (islam banking). İslam maliyyə sistemi.

Ədəbiyyat

1. Banklar haqqında normativ- hüquqi aktlar toplusu// Elmi redaktor: Z.F. Məmmədov. Bakı, Qanun, 2009. 1092 s.
2. Dövlət maliyyəsi normativ- hüquqi aktlar toplusu// Elmi rəhbər: V.Z.Zeynalov. Bakı, Qanun, 2010. 1180 s.
3. Abbasov Ə.M., Z.F. Məmmədov. Bank işi və e-bankçılıq. Bakı, 2003.
4. Abdullayev Ş.M. Əsgərova K. Bank işi. Bakı- 2009.
5. Bağırov M. Bank işi. Bakı, 2003.
6. Bəşirov R.A. Bank işi. Bakı, 2003.
7. İbrahimov Z. Pul, kredit və banklar (suallara cavab). Bakı, 2009.

8. Məmmədov Z.F Finans iqtisadiyyatı. –Bakı: Qanun, 2003. - 375 с.
9. Sadıqov E.M. Bank əməliyyatları. Bakı, 2010.
10. Zeynalov V. Z. Beynəlxalq maliyyə. Azərnəşr. Bakı, 2010.
11. Zeynalov V. Z. Maliyyə.Azərnəşr. Bakı, 2009.
12. Аббасов А.М., Мамедов З. Ф. Цифровизация финансов. – Баку.: БГУ, 2003. - 200 с.
13. Банковское дело. Учебник. М.: Проспект, 2008.
14. Банковское дело Управление и технологии под ред. Тавасиева Учебник 2005. 671с.
15. Банковское дело.под ред. Коробовой Г.Г. - Учебник 2006 -766с.
16. Банковское дело: современная система кредитования.под ред. ЛаврушинМ.- 2007.
17. Банковское дело. МФПА, 2005
18. Банковское дело.под ред. Лаврушина О.И. М.- 2007.
19. Банковское дело.под ред. Коробовой Г.Г. М.- 2006.
20. Банковские риски. Издательство: КноРус, 2008 .
21. Банковский менеджмент. Издательство: КноРус, 2010 .
22. Банковский маркетинг. Издательство:МФПА 2004.
23. Гаджиев Дж.Ф. Денежно-банковская система и МБА.М.: «Финансы и статистика», 2008.
24. Герасимова Е. Б., Мельник М. В.. Основы банковского аудита. 2008.- 224 с.
25. Д. Синки. Финансовый менеджмент в коммерческом банке и в индустрии финансовых услуг. Изд.: Альпина Бизнес Букс. 2007. 1024 с .
26. Учебник Издательство: КноРус. Год: 2011
27. Жарковская Е.П. Банковское дело. Учебник 2006
28. Зейналов В. З. Проблемы развития банковского сектора Азербайджана в условиях глобального кризиса// Экономика и управление.-2011.- № 7.
29. Ибрагимов З.Г. Генезис денежно- кредитной системы Азербайджана. Баку, 1997.
30. Кочергин Д. А.Электронные деньги. Изд.: Маркет, 2011 с. 424
31. Лаврушин О. И. Банковская система в современной экономике. М: КноРус. Монография. 2011. 360 с.

IV. Bankfəaliyyətinin əsasları

Bank işininin fəlsəfi mahiyyəti. Bank sisteminin təsnifatı. Bank sisteminin təşkili və insitutsional həlqələri. Bank sisteminin tarixi inkişafı. Azərbaycanda bank sisteminin tarixi inkişafı. Azərbaycanda bank sisteminin fəaliyyətinin hüquqi əsasları.

Bank sistemində aktiv həcminə görə bankların təsnifatı. Kapitalın mülkiyyətinə görə bankların təsnifatı. Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirakı. Fəaliyyət növlərinə görə banklar. Holding bankçılıq. Pərakəndə bankçılıq. Toptan bankçılıq. Beynəlxalq bankçılıq. On- line banking xidmətləri. Faizsiz bank modeli.

Azərbaycanda müasir bank sisteminin xarakteristikası. Azərbaycan bank sektorunun icmalı. Azərbaycan bank sektorunun kəmiyyət və keyfiyyət göstəriciləri. Azərbaycan bank sisteminin öhdəlikləri. Azərbaycan bank sisteminin aktiv strukturu. Azərbaycan bank sektorunun kapitalı. Azərbaycan bank sektorunun fəaliyyətinin maliyyə göstəriciləri.

Bank sistemində böhran anlayışı. Bank sistemində böhranların tarixi inkişafı. Sistemli bank böhranlarının səbəb və nəticələri. Böhranın bank sistemində islahatların gücləndirilməsinə təsiri. Qloballaşma və Bank böhranı. Qlobal «Yoluxma» effektinin milli iqtisadiyyata təsiri.

Bank sistemində tətbiq olunan antiböhran siyasət. Bank sistemində nəzarət-makromaliyyə sabitliyinin əsas amili kimi.

Əmanət sığorta sistemi bank sistemində böhranlara qarşı əsas maliyyə insitutu kimi. Azərbaycanda Əmanət sığorta fondunun fəaliyyəti.

Bankların resurs bazası. Bank kapitalının formalaşma qaydası. Bankların xüsusi kapitalının funksiyası: müdafiə, operativ, tənzimləmə funksiyaları. Bank kapitalinin və onun adekvatlığının hesablanması qaydaları.

Bankın məcmu kapitalının mahiyyəti. Bankın məcmu kapitalının strukturu: I və II dərəcəli kapital.

Bank fəaliyyətində əmanətin önəmi və əmanətin tərkibi. Kommersiya banklarının depozit siyasəti. Bankların resurs bazasının formalaşmasında hüquqi və fiziki şəxslərdən cəlb olunmuş vəsaitlər. Məcmu öhdəliklərin strukturu. Azərbaycan Bank sektorunun öhdəliklərinin strukturu. Azərbaycan banklarında əmanətlərin strukturu. Bank sisteminin öhdəliklərində Mərkəzi Bankdan cəlb edilmiş resurslar.

Bankların aktiv əməliyyatları. Aktiv əməliyyatların mahiyyəti. Bank aktvlarının strukturu. Aktiv göstəricilərinin keyfiyyəti. Aktivlərin risk dərəcəsi üzrə ölçülməsi. Bankda

likvidliyin mahiyyəti. Bank likvidliyinin göstəriciləri. Bank xidmətlərinin növləri. Kreditin mahiyyəti, prinsipləri, forma və növləri. Bankların investisiya prosesində iştiraki. Bankların qiymətli kağız bazarında əməliyyatı. Bankların valyuta əməliyyatı.

Beynəlxalq bank anlayışı. Beynəlxalq bankların insituisional xidmət vahidləri.

Bank menedcmentinin mahiyyəti. Bank menedcmentinin məqsəd və vəzifələri. Bank menedcmentinin inkişaf və böhran prosesində əhəmiyyəti. Bank fəaliyyətinin qiymətləndirilməsi. CAMEL – banklarda etibarlılıq ölçüsü kimi. Banklarda daxili nəzarət və daxili auditin təşkili.

Bank fəaliyyətinin idarəetmə sistemində bank marketinqi. Banklarda marketinq fəaliyyətinin özəllikləri. Banklarda məhsul və xidmət istehsalı və qiymət siyasəti. Banklarda kommunikasiya siyasəti.

Banklarda mühasibat uçotu işinin təşkili. Bank sistemində maliyyə hesabatlarının tərtib və təqdim olunması. Maliyyə hesabatlarının elementləri. Maliyyə hesabatları elementlərinin tanınması. Maliyyə hesabatı elementlərinin qiymətləndirilməsi. Uçotsiyasəti.

Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması qaydaları. Banklarda mühasibat uçotu.

Bank fəaliyyətinin maliyyə nəticələrinin təhlili. Banklarda maliyyə təhlilinin informasiya bazası. Bank sisteminin maliyyə dayanıqlığı. Bankın ödəniş qabiliyyətinin mahiyyəti.

Bank fəaliyyətində risklər. Bank risklərinin mahiyyəti. Banklarda kredit riski. Kredit riskinin ölçülməsi. Beynəlxalq risk idarə standartları və Bazel I, II tövsiyələri: minimum kapital gərəkliliyi, nəzarət sistemi və bazar intizamı qaydaları.

Bazar risklərinin ölçülməsi. Risklərin idarə edilməsi sistemi. Banklarda risklərin idarə edilməsi funksiyasını həyata keçirən təşkilati struktur. Risklərin idarə edilməsi siyasəti. Risklərin idarə edilməsi qaydaları. Risklərin müəyyənləşdirilməsi. Risklərin ölçülməsi və qiymətləndirilməsi.

Banklarda korporativ idarəetmə sistemi. Fidusiar vəzifələr - bankın maliyyə göstəricilərinə nəzarət və onların qiymətləndirilməsi. Bankın idarə edilməsi, təşkilati strukturu və reqlamenti. Müşahidə Şurası və onun iclasları. Müşahidə Şurasına verilən məlumat və hesabatlar. Müşahidə Şurasının digər inzibatçılarla münasibətdə fidusiar vəzifələri. İdarə Heyəti. Audit Komitəsi və daxili audit. Bank fəaliyyətində daxili komitələr.

Tövsiyə olunan ədəbiyyat

1. Abbasov Ə.M., Z.F. Məmmədov. Bank işi və e-bankçılıq. Bakı, 2003.
2. Abdullayev Ş., R.Əsgərova. Bank işi. Bakı,2010
3. Bağırov M. Bank işi. Bakı, 2003.
4. Bəşirov R.A. Bank işi. Dərs vəsaiti. Bakı,2014.
5. İbrahimov Z. Pul, kredit və banklar (suallara cavab). Bakı, 2009.
6. Məmmədov Z.F. Pul , kredit və banklar. Dərslik . Bakı, 2010.
7. Məmmədov Z.F Finans iqtisadiyyatı. –Bakı: Qanun, 2003. - 375 c.
8. Мамедов З. Ф. Анализ и оценка банковских рисков // Известия СПбУЭФ. 2006. - № 3.
9. Банковское дело. Учебник. М.: Проспект, 2008.
10. Банковское дело Управление и технологии под ред. Тавасиева Учебник 2005. 671с.
11. Банковское дело. под ред. Коробовой Г.Г. - Учебник 2006 -766с.
12. Банковское дело: современная система кредитования. под ред. ЛаврушинМ.- 2007.
13. Банковское дело. МФПА, 2005
14. Банковское дело. под ред. Лаврушина О.И. М.- 2007.
15. Банковское дело. под ред. Коробовой Г.Г. М.- 2006.
16. Банковские риски. Издательство: КноРус, 2008 .
17. Банковский менеджмент. Издательство: КноРус, 2010 .
18. Банковский маркетинг. Издательство: МФПА 2004.

V. Monetar siyasət

Pul nəzəriyyəsinin tarixi. Müxtəlif pul konsepsiyaları və onların əsas istiqamətləri. Pula tələb nəzəriyyəsi. Klassik pula tələb nəzəriyyəsi. Keynesyen pula tələb nəzəriyyəsi. Portfel nəzəriyyəsi. M.Fredmanın monetar nəzəriyyəsi. Pul təklifi nəzəriyyəsi. Faiz nəzəriyyəsi. Pul təklifi və faiz.

Pul siyasətinin məzmunu. Pul siyasətinin məqsədi. Pul siyasətinin əsas və əlavə göstəriciləri. Mərkəzi Bankın alətləri. Açıq bazar əməliyyatı. Reeskont siyasəti. Məcburi ehtiyat normaları. Pul miqdarına nəzarət. Pul siyasətinin əməliyyat hədəfləri (operating targets). Pul siyasətinin vasitəçi hədəfləri (intermediate targets).

Pul-kredit siyasəti, fəaliyyət dövrünə görə onun ayrı-ayrı məqsədlərinin bir-birindən fərqləndirilməsi. Pul-kredit siyasətinin əsas vəzifələri. Faiz siyasəti. Marja. Faizin növləri və hesablanma metodları. Yenidənmaliyyələşdirmə dərəcəsi ilə verilən mərkəzləşdirilmiş kreditin müxtəlif formaları. Kredit tənzimlənməsində Mərkəzi Bankın rolu.

Pul-kredit siyasəti alətlərindən olan valyuta intervensiyası. Valyuta siyasəti onun məqsəd və vəzifələri. Valyuta tənzimlənməsinin vasitələri. Valyuta məzənnələri. Nominal və real valyuta məzənnələri, ona təsir edən amillər. Valyuta rejimi. Valyuta bazarı və onun tənzimlənməsi. İnzibati və ya qanunvericiliklə müəyyən edilmiş normativ qaydalar sistemi olan valyuta məhdudiyyətləri. Valyuta siyasəti və valyuta ehtiyatlarının idarə edilməsi.

Azərbaycanda valyuta ehtiyatlarının formalaşması və istifadəsi. Valyuta nəzarəti orqanları və agentləri. Məzənnə siyasəti. Valyuta kursuna müdaxilə və nəticələri. Valyuta kursuna təsir edən amillər. Dollarizasiya və qeyri-sabitlik.

Pul kütləsinin aqreqatları. Monetizasiya. Azərbaycanda nəğd pul tədavülünün təşkili. Depozit multiplikatoru.

Mərkəzi Bankın məqsəd və funksiyaları. Mərkəzi Bank dövlətin maliyyə agentliyi kimi. Mərkəzi Bank nəğd pul tədavülünün təşkilini həyata keçirən orqan kimi. Faiz koridoru. Beynəlxalq qeyri-valyuta ehtiyatlarının idarə olunması. Mərkəzi Bankın kredit təşkilatları ilə münasibətləri. Mərkəzi Bank kredit təşkilatlarının fəaliyyətinə nəzarət edən orqan kimi. Mərkəzi Bank sonuncu instansiya kreditörü kimi.

Maliyyə monitorinqi. Pul tədavülünün şəffaflığı. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinə qarşı mübarizə. terrorçuluğun maliyyələşdirilməsi və ona qarşı mübarizə. Maliyyə monitorinqi xidmətinin fəaliyyət istiqamətləri. Maliyyə monitorinqi orqanı cinayət yolu ilə əldə

edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində səlahiyyətləri həyata keçirən dövlət orqanı kimi.

İnflyasiya və antiinflyasiya tənzimləmə siyasəti. İnflyasiya nəzəriyyəsi. İnflyasiyanın mahiyyəti. İnflyasiyanın əsas pul və qeyri-pul amilləri. Pul tədavülünün optimizasiyası. Antiinflyasiya tənzimlənmə siyasətinin metodları.

Pul-kredit sistemində disproporsiya və böhran. Maliyyə böhranı anlayışı və onun komponentləri. ABŞ-da ipoteka böhranı (2008) və onun Qlobal böhrana transformasiyası. Bank böhranlarına qarşı dövlət orqanlarının tənzimləmə tədbirləri. Azərbaycanca Əmanət sığorta fondunun fəaliyyəti.

Əsas ədəbiyyat

1. Məmmədov Z.F. Monetar siyasət və bankçılıq. Dərs vəsaiti . Bakı, 2014.
2. Məmmədov Z.F. bank fəaliyyətinin əsasları. Bakı, 2014.
3. Abbasov Ə.M., Z.F. Məmmədov. Bank işi və e-bankçılıq. Bakı, 2003.
4. Ануреев С.В. Денежно-кредитная политика, диспропорции и кризисы. М.: Кнорус, 2009.
5. Улюкаев А.В. Современная денежно-кредитная полтика. Проблемы и перспективы. М.: Дело, 2009.
6. Соколов Ю.А., Дубова С.Е. Денежно-кредитное регулирование. М.: Флинта, МПСИ, 2008.
7. Моисеев С.Р. Денежно-кредитная политика: Теория и практика. М.: Экономистъ, 2005.
8. Гобин Дж. Денежная политика и экономический рост. М.: Либроком, 2010.
9. Фетисов Г.Г. Монетарная политика и развитие денежно-кредитной системы России в условиях глобализации: национальный и региональный аспекты. М.: ЗАО «Издательство «Экономика», 2006.
10. Моисеев С. Р. Денежно-кредитная политика. Теория и практика :учебное пособие для вузов / С. Р. Моисеев, 2- е изд. – М. : Московская Финансово –промышленная академия, 2010. – 784 с.
11. Улюкаев А. В. Современная денежно - кредитная политика. Проблемы и перспективы / А. В. Улюкаев, 2-е изд. –М. : Дело АХН, 2009. 208 с

VI. Beynəlxalq valyuta – kredit münasibətləri və xarici ölkələrin pul - kredit sistemi

Valyuta sistemlərinin tarixi inkişafı. “Qızıl standart” sistemi. Sabit kurslu Bretton-Vuds Sistemi. Yamaykavalyuta sistemi. Avropa valyuta sisteminin tarixi inkişafı. Avro - Avropa Birliyinin pul vahidi kimi. Rəsmi xarici qızıl – valyuta ehtiyatları. Beynəlxalq likvidlik. Beynəlxalq finansda əsas paritet şərtləri. Tək qiymət qanunu və arbitraj. Satın alma gücü paritesi (PCP). Faiz paritesi (FR). Ümumi Fiser təsir (FE). Beynəlxalq Fiser təsiri (İFE). İrəlidəki anında kursla gələcəkdəki təslim kursunun səhvə yol vermədən proqnozlaşdırılması.

Tədiyə balansı anlayışı. Tədiyə balansının strukturu. Cari əməliyyatlar hesabı. Xarici iqtisadi əlaqələrin inkişafında mal ticarəti. Cari əməliyyatlar balansında yer alan beynəlxalq xidmətlər sahəsindəki ticarət. Cari əməliyyat balansında qarşılıqsız yardımlar. Kapital hərəkətləri hesabı. Ehtiyat aktivləri hesabı. Azərbaycanın tədiyə balansı və Azərbaycanın beynəlxalq investisiya mövqeyi.

Sabit kurs sistemi. Üzən kurs sistemi. Valyuta kursunun dəyişməsinə səbəb olan amillər. Mərkəzi Bank - valyuta siyasətinin həyata keçirən institut kimi. Məzənnə siyasətinin fəlsəfəsi.

Beynəlxalq bankçılığın mahiyyəti. Beynəlxalq bankların insituisonal xidmət vahidləri. Beynəlxalq kredit və dünya iqtisadiyyatındaborc böhranı. Beynəlxalq kreditin mahiyyəti. Beynəlxalq kreditin şərtləri. Beynəlxalq borc böhranı. Ölkənin xarici borclanmasına təsir edən amillər. Dünya təcrübəsi kontekstində borc böhranının həlli proqramları.

Beynəlxalq portfel investisiyası və risk. İnkişaf etməkdə olan ölkələrə yönəlmiş beynəlxalq kapital hərəkətləri qısamüddətli yatırımlar və ya «hotmoney – isti pul».

Beynəlxalq maliyyə – kredit təşkilatları: ümumi anlayış və qruplaşdırma. Çalışma sahələrinə görə maliyyə – kredit təşkilatlarının təsnifatı. Dünya və regional əhəmiyyətli maliyyə-kredit təşkilatları.

Dünya Bank Qrupu təşkilatının əsas missiyası. DB-nin Azərbaycanda fəaliyyəti.

Beynəlxalq Valyuta Fondu. (BVF). BVF-nun əsas məqsədi. BVF-nin Azərbaycanda fəaliyyəti.

Avropa Yenidənqurma və İnkişaf Bankı . AYİB-in Azərbaycanda fəaliyyəti. İslam İnkişaf Bankı və onun Azərbaycanda fəaliyyəti.

ABŞ pul- kredit sisteminin tarixi inkişafı. ABŞ dolları dünyada əsas ehtiyat valyutası kimi. Federal Ehtiyat Sistemi ABŞ-ın mərkəzi bankı kimi. ABŞ-da kommersion banklarının fəaliyyəti. ABŞ-da investisiya banklarının fəaliyyəti.

Avropa Birliyi (AB) - 27 Avropa ölkəsinin üzv olduğu iqtisadi və siyasi birlik əsasında qurulmuş dövlət kimi. Maastrixt müqaviləsi və Avropa Birliyi ölkələrinin iqtisadi konvergeniyasının meyarları.

Avropa Birliyi ölkələrinin vahid pul sistemini tənzimləyən ilk maliyyə müəssisəsi Avropa Valyuta İnstitutu. AVİ-nin əsas vəzifələri. Avrozonanın 13 üzv ölkəsinin monetar siyasətinin həyata keçirilməsindən cavabdeh olan Avropa Mərkəzi Bankı (AMB).

AMB Avrozona üzrə faiz dərəcələrini təyin edən orqan kimi.

Alman Federal Bankının əsas funksiyaları. Almaniyanın bank sisteminin ikinci həlqəsi - kommersion bankları. Universal banklar.

Fransa Mərkəzi Bankının məqsəd və vəzifələri. Fransanın mərkəzi bankı olan Fransa Bankının əsas vəzifəsi. Fransız kommersion banklarının fəaliyyəti. Fransanın kredit təşkilatları.

İngiltərə Bankının məqsəd və funksiyaları. Britaniya Krallığının kredit təşkilatlarının fəaliyyəti.

Yaponiya Bankı ölkənin mərkəzi bankı kimi.

Yaponiya Bankının Siyasət Komitəsinin fəaliyyəti. Yaponiya şəhər bankları. Regional banklar. Trast banklar. Uzunmüddətli kreditləşmə bankı. Yaponiyada xarici banklar.

Türkiyənin pul – kredit sisteminin tarixi inkişafı. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının fundamental vəzifələri. Türk bank sistemində struktur dəyişikliy prosesi. Bank sektorunda dəyişmələr və yenidənqurma. Türkiyədə islam bankçılıq.

Rusiya Federasiyasının pul – kredit sistemi. RF Mərkəzi Bankı- bank tənzimləməsi və kredit təşkilatlarının fəaliyyətinə nəzarət orqanı kimi. Bankın həyata keçirdiyi əsas funksiyalar. Mərkəzi Bankın yanında Milli Bank Şurasının fəaliyyəti.

Təvsiyə olunan ədəbiyyat

1. Zeynalov V. Beynəlxalq maliyyə. Bakı, 2010. – 320 s.
2. H. Seyidoğlu. Uluslararası finans. İstanbul, 1997.
3. N. Ekren. Uluslararası bankçılıq. Ankara, 1984.
4. E. Erturk. Uluslararası iqtisad. İstanbul, 1998.

5. R. Karluk. Uluslararası ekonomi. İstanbul, 1998.
6. Гусаков Н.П. Международные валютно-кредитные отношения. М., Инфра, М., 2006.
7. Дж. Мэнвил Херрис. Международные финансы. М., 1996.
8. Карелин В.С. Международные валютно-кредитные отношения. М., 2005.
9. Котелкин С.А. Международно-финансовая система. М.: Экономист, 2004.
10. Макогон Ю.В. Международный банковский бизнес. Киев: АТНКА, 2003.
11. Международные валютно-кредитные и финансовые отношения: учебник//подред. Л.Н.Красавиной. М.: Финансы и статистика, 2001.
12. Моисеев С.Р. Международные валютно-кредитные отношения. М.: Дело и сервис, 2003.
13. Основы международных валютно-финансовых и кредитных отношений. Учебник. М.: Инфра.- М., 1998.
14. Рубцов Б.Б. Современные фондовые рынки. М., 2007.
15. Рудий К.В. Международные валютные, кредитные и финансовые отношения. М., «Новое знание», 2007.
16. Семенов К.А. Международные валютные и финансовые отношения. М., ТЕИС, 1999.
17. Суэтин А.А. Международные валютно-финансовые отношения. М.: Кнорус, 2004.
18. Федакина Л.Н. Международные финансы. СПб.: Питер, 2005.

Tövsiyə olunan elmi jurnallar

1. American Business Law Journal
2. American Economic Review
3. American Law and Economics Review
4. Annals of Economics and Finance
5. Applied Financial Economics
6. Asian Economic Journal
7. Banking Law Journal
8. British Accounting Review
9. Business Economics Canadian Journal of Economics
10. De Economist
11. Decisions in Economics and Finance
12. The Economic Journal

13. European Economic Review
14. European Journal of Finance
15. German Economic Review
16. Global Finance Journal
17. Harvard Business Review
18. International Finance
19. International Journal of Finance and Economics
20. International Journal of the Economics of Business
21. International Review of Economics & Finance
22. Journal of Banking & Finance
23. Journal of Economics & Finance
24. Journal of Financial Intermediation
25. Journal of Financial Economics
26. Journal of Monetary Economics
27. WorldBankEconomicReview
28. Академия бюджета и казначейства Минфина России. Финансовый журнал
29. Вестник Казанского государственного финансово-экономического института Вестник
Финансовой академии
30. Вопросы экономики
31. Деньги и кредит
32. Международные банковские операции
33. Мировая экономика и международные отношения
34. Общественные финансы
35. Проблемы прогнозирования
36. Проблемы теории и практики управления
37. Российский экономический журнал
38. Рынок ценных бумаг
39. Финансовая аналитика: Проблемы и решения
40. Финансы
41. Финансы и кредит
42. Экономика и управление

TÖVSIYƏ OLUNAN ƏLAVƏ ƏDƏBİYYATLAR

«BANK İŞİ» KAFEDRASININ PROFESSOR- MÜƏLLİM HEYƏTİNİN BAŞLICA ƏSƏRLƏRİ

Azərbaycan Dövlət İqtisad Universitetinin «Bank işi» kafedrasının müəllimi i.e.n,
dos..Əsgərova Reyhan Vaqif qızının elmi əsərlərinin siyahısı

№	Əsərlərin adı	Çap edilmiş və ya əlyazma	Çap edilməsi haqda məlumat (mənbə, nəşriyyat, il)	həcmi	Birgə müəlliflər
1	«Pul- kredit siyasətinin əsas istiqamətləri»	Çap edilmiş	İqtisad elmləri Nəzəriyyə və praktika. Bakı -2002	5 səh	
3	«Пул-кредит тянзимлямясинин игтисади вя бир сыра башга методлары»	Çap edilmiş	İqtisad elmləri Nəzəriyyə və praktika. Bakı 2003, № 3	5 səh	
4	«Мцасир игтисади шяраитдя Азярбайжанда банк ишинин инкишаф истигамятляри»	Çap edilmiş	Azərbaycan Respublikası Maliyyə Nazirliyi. «Maliyyə və Uçot» jurnalı. Bakı 2006	9 səh	
5	«Пул,кредит вя банклар»	Çap edilmiş	Dərslik. Bakı-2007	391 səh	
6	«Банк иши»	Çap edilmiş	Dərslik. Bakı 2009	140 səh	Prof. Ş.Abdulla- yev
7	“Bank işi”	əlyazma	Dərslik	64 səh	“Bank işi” kafedrasının müəlliflər kollektivi
8	Mərkəzi Bankın ölkənin bank sisteminə mexanizmi təsir	Çap edilmiş	Azərbaycan dövlət itisad universitetinin elmi xəbərləri. Bakı 2014 yanvar-mart	9 səh	

Dosent Bəşirov Rafiq Alim oğlunun elmi və metodiki əsərlərinin siyahısı

№	Əsərin adı	Çap edilmiş və ya əlyazma	Nəşr olunmaq haqqında məlumat (nəşriyyat, jurnal, il və ya müəlliflik şəhadətnaməsinin nömrəsi)	Həcmi
1	Bank işi	Çap olunmuş	Dərs vəsaiti, 2007	7,5 ç.v.
2	Kreditləşmənin bazarın	Çap	İqtisad elmləri: nəzəriyyə	0,5 ç.v.

	tələblərinə uyğunlaşdırılması	olunmuş	və praktika.	
3	«Pul və banklar»	Çap olunub	Elmi rəhbər. Bakı 2012. 4, 15 fəsilər	29,5 ç.v.
4	«Bank böhranı və onun nəticələri»	Çap olunub	Sankt Peterburq (tezis) 2011	
5	Экономика Азербайджана в условиях глобализации	Çap olunmuş	Jurnal «Экономика и управление» № 10, 2012	
6	Bank işi (interaktiv dərslər vəsaiti)	Çap olunmuş	Bakı, 2014	7,0 ç.v.

Professor Sadıqov E. M. elmi və metodik əsərlərinin siyahısı

№	Наименование работ	Печатанные или рукописи	Информация об публикации и (источники и издательства)	Объем	Совместные авторы
1	Рынок ценных бумаг Азербайджана и перспективы его развития	Монография	Монография Изд-во СПб ГУЭ и Ф, 2003. – 183 с.	11,5 п.л.	
2	Операции с ценными бумагами	Учебное пособие.	Баку, изд-во «Адилоглы» - 2002. – 154 с.	9,6 п.л.	Никифорова В.Д.
3	Биржевые и внебиржевые фондовые рынки: зарубежный опыт	Учебное пособие.	Баку, изд-во «Адилоглы» - 2002. – 588 с.	36,75 п.л.	Никифорова В.Д.
4	Формирование и регулирование фондового рынка Азербайджана	Монография	Баку, Издательство «Адилоглы» - 2004, стр.180	11,25 п.л.	

Dosent İbrahimov Z. H. elmi işlərinin siyahısı

1. «Pul və banklar». Dərslük ADİU-nin nəşri. Bakı 2012, 29,5 ç.v 13 və 14-cü fəsilər.
2. «Beynəlxalq böhrana qarşı Azərbaycanda görülən qabaqlayıcı tədbirlər», Beynəlxalq maliyyə simpoziumu – 2010, dekabr İstanbul, Mart 2011, İstanbul, səh 247-252
3. «Küresel kriz sonrası Rusiya bankçılıq sektorunun sorunları və özellikləri» Uluslararası Finans Sempozyumu, 2011 səh 317-32, İstanbul

Professor Sirzad Əyyub oğlu Abdullayevin elmi-metodik əsərlərinin siyahısı

№	Əsərlərin adı	Çap olunmuş və ya əlyazmasıdır	Nəşrin və yurnalin adi, nömrəsi, il	Çap olunmuş səhifələr	Birgə müəllifin adi
1	Kommersiya banklarında kredit resurslarının təşkili və kredit risklərinin sığortası	“_____”	Monoqrafiya Bakı-2001	9.75.ç.v	
2	Azərbaycanda bank sistemi və bank resurslarının idarə olunması	“_____”	Monoqrafiya Azər nəşr, Bakı-2001	22.ç.v	
3	Milli bank sisteminin idarə olunmasının elmi əsasları	“_____”	AR dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş elmi-praktiki konfransın tezisləri bakı-2002	0.1.ç.v	
4	Azərbaycanda müasir bank sisteminin təkmilləşdirilməsinin əsas istiqamətləri	“_____”	İqtisadi elmlər: Nəzəriyyə və praktika, jurnalı №1-2 Bakı 2002	0.5..ç.v	
5	Milli bank sisteminin tənzimlənməsi	“_____”	“Pul və kredit” jurnalı №1 Moskva 2002(rus dilində)	0.3..ç.v	
6	Azərbaycan Respublikasının bank sferasında inkişafın tendensiyaları	“_____”	“Bank işi” jurnalı №8 səh.41 Moskva 2002	0.25.ç.v	
7	Depozitlərin sığortalanması prosesində prudensial nəzarətin rolu	“_____”	“Voprosı Ekonomiki” jurnalı №1 Moskva 2004	0.8.ç.v	
8	Kommersiya banklarının əməliyyatları	“_____”	Dərs vəsaiti Bakı-2004	8.0.ç.v	

9	Kommersiya banklarında likvidlik problemləri	“_____”	“İqtisadiyyat və həyat” jurnalı №1 Bakı-2005	0.4.ç.v	
10	Azərbaycanın müasir bank sistemi:problemlər, inkişaf tendensiyaları	“_____”	“Maliyyə və uçot” jurnalı Bakı-2005	0.3.ç.v	
11	Banklarda əmanətlərin sığortası və resurs bazasının genişləndirilməsində onun rolu	“_____”	“Maliyyə və uçot” jurnalı Bakı 2005	0.4.ç.v	
12	Bank işində risklərin idarə olunması problemləri	“_____”	“İqtisadiyyat və audit” aylıq elmi praktiki jurnalı №1 Bakı-2005	0.3.ç.v	
13	“Bank işi” ali məktəblər üçün dərslik	“_____”	“Çaşıoğlu” nəşriyyatı, Bakı-2009	8.0.ç.v	
14	Bankların resrusları və onların idarə olunması sistemləri	“_____”	“Çaşıoğlu” nəşriyyatı, Bakı-2008	8.0.ç.v	
15	Maliyyə sektorunun inkişafında Milli Bankın rolu-bank resurslarının idarə olunmasının əsasıdır	“_____”	“Maliyyə və uçot” Jurnalı, Bakı-2006, N-4	0.3.ç.v	

Dr. Mustafa Aslan oğlu Abbasbəylinindərc olunmuş elmi işlərinin siyahısı

1. Sığorta fəaliyyətinin anlayışı // Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 13-cü buraxılış, Bakı: Adiloğlu , 2005. s. 196-201
2. Sığorta iqtisadi və hüquqi kateqoriya kimi // Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 13-cü buraxılış, Bakı: Adiloğlu , 2005.- s. 196-201
3. Понятие и значение страхования // Юрист, Алматы, 2009 № 8 (98). s. 77-79
4. Qlobal maliyyə böhranı şəraitində Azərbaycanda sığortanın inkişafına dövlət dəstəyi// Qlobal maliyyə böhranı və dövlət idrəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli” mövzusunda Elmi-praktiki konfransın materialları 04.06.10 Bakı, Azərbaycan . - s. 273-275
5. Состояние финансового рынка Азербайджана в условиях мирового кризиса// Финансовый рынок и кредитно-банковская система России Сборник научных трудов . Выпуск № 14. Санкт-Петербург 2011. - s. 116-119
6. Мегарегулятор как система регулирования и надзора за финансовым рынком// Финансовый рынок и кредитно-банковская система России Сборник научных трудов Выпуск № 14. Санкт-Петербург 2011
7. Пути реформирования системы финансового надзора в Турции после кризиса// Научно-практическая конференция «Системный анализ в экономике-2012» Москва 27-28 апреля s. 6-8
8. Особенности деятельности центрального банка Азербайджана// Научно-практический теоретический журнал «Финансы и Кредит» № 47. Москва Россия s. 73-80
9. Dünya təcrübəsi kontekstində meqatənzimləyici təşkilat-bank fəaliyyətinə nəzarət edən yeni orqan kimi// Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri Yanvar-Mart 2014
10. Maliyyə xidmətləri bazarında nəzarət işinin təşkilində yeni meyillər (meqatənzimləyici sistem)Bakı, Azərbaycan Maliyyə və Uçot, 2014, 11 s.11-18

i.e.d., professor Zahid Fərrux Məmmədovun əsas elmi və elmi – metodiki

işlərin siyahısı

I. Dərslik və dərs vəsaiti

1. Pul , kredit və banklar. – Bakı, 2003. - 530 c.
2. Beynəlxəq valyuta–kredit münasibətləri. Dərslik. - Bakı, 2012. – 600 c.
3. Bank işi və e- Banklıq. Bakı.:Qanun, 2003. -450 c.
4. Maliyyə və kredit. Dərslik. – Bakı, 2008.
5. Деньги, кредит, Банки. Учебник. Bakı, 2008. 400 c.
6. Bankçılıq və monetar siyasət. Bakı, 2012.
7. Bank fəaliyyətinin əsasları. Bakı, 2014

II. Monoqrafiya və toplu elmi əsərlərdə nəşrlər

1. Современные позиции и роль иностранного капитала в банковском секторе развивающихся стран // Финансовый рынок и кредитно – банковская система России. Сборник научных трудов / Под ред. д.э.н., проф.А.С.Селищева. Выпуск № 8:– СПб.: Инфо - да, 2007. с.187 -190.
2. Электронизация финансовой индустрии в условиях сетевой экономики. Баку: Азернешр, 2007.
3. Банковский кризис как ускоритель процесса передачи государственных кредитных учреждений в частные институты// Актуальные проблемы финансов и банковского дела. - СПб: СПбГИЭУ, 2007. 79- 95
4. Банковский кризис и реформирование банковского сектора в контексте глобализации. Баку: Азернешр, 2007.
5. Основные направления формирования устойчивого национального рынка ипотечного жилищного кредитования в АР // Финансовый рынок и кредитно – банковская система России. Сборник научных трудов / Под ред. д.э.н., проф.А.С.Селищева. Выпуск № 8:– СПб.: Инфо - да, 2007. с.187 -190.
6. Эффективность финансовой стратегии правительства Азербайджана в условиях мирового кризиса // // Финансовый рынок и кредитно – банковская система России.

Сборник научных трудов / Под ред. д.э.н., проф.А.С.Селищева. Выпуск № 8:– СПб.: Инфо - да, 2007. с.187 -190.

7. Основные тенденции развития денежно – кредитной системы Азербайджана // Центральная Евразия: национальные валюты. Стокгольм: Изд. Дом «CA Press», 2008. – 79- 103.
8. Денежно- банковская Денежно- банковская система стран СНГ и Балтии: тенденции и перспективы. Ваки, Azərnəşr.- 2008. -264 с.
9. Эффективность финансовой стратегии правительства Азербайджана в условиях мирового кризиса // Финансовый рынок и кредитно – банковская система России. Сборник научных трудов / Под ред. д.э.н., проф.А.С.Селищева. Выпуск № 14:– СПб.: Инфо - да, 2011. с.209 -213.
10. Финансовый кризис и антикризисная политика.- Palmarium Academic Publishing. - Германия, 2013. -141 с.

III. Beynəlxalq nüfuzlü və RF AAK-nın tövsiyə etdiyi elmi jurnallar

1. Современная банковская система Турецкой Республики // «Известия Санкт - Петербургского университета экономики и финансов. - 1998.- № 3. - С. 69-83
2. Azərbaycan bankacılığı //Finans dünyası.-1998. - Aqustos. – Turkey. - С. 95-102. 1 п.л.
3. Orta Asiyanın banka raporu //Capital. -1998. - Haziran. Turkey. S.202-203. 1
4. Turk Cumhuriyetinde bankaciliq sistemi//Turk dünyasi arasdirmalar vakfi yayin orqani. Turkey. - 1998.- № 114.
5. Современные тенденции развития банковской системы Турецкой Республики// Деньги и кредит. -1998.- № 6. - С.58-65.
6. Банковский сектор Турции: современные позиции и роль иностранного капитала // Деньги и кредит.- 2003.- № 12 .- С. 61-67.
7. Причины и последствия банковских кризисов// Современные аспекты Экономики. - 2004. - 14(65).с.157- 161.
8. Кризис на фондовом рынке – отражение общей динамики экономики // Экономика и управление .- 2005. - № 3.
9. Банковская система Турции //Мировая экономика и международные отношения.- 2005. - № 5 .

10. Роль кризиса в реформировании банковской системы Турции// Деньги и кредит. - 2005. - № 9.
11. Особенности современного состояния турецкой банковской системы //Финансы и кредит. -2005.- №12
12. Участие иностранного капитала в странах формирующихся рынков после кризиса //Финансы и кредит.- 2006.- 9(213).
13. Анализ и оценка банковских рисков // Известия СПбУЭФ. 2006. - № 3. - С.-93- 102
14. Роль кризиса в реформировании банковского сектора стран формирующихся рынков// Журнал «Финансы и кредит», 10(250) - 2007 март
15. Современные позиции и роль иностранного капитала в банковском секторе России после кризиса// Экономика и управление. - 2007. - № 4.
16. Основные тенденции развития денежно – кредитной системы Азербайджана //Финансы и кредит.- 2008.- № 4.
17. Экспансия российского банковского капитала в других странах СНГ и присутствие их банков на рынке РФ //Кавказ, Глобализация. Том 2, выпуск 1.- 2008. 67- 81
18. Банковская система Азербайджана//Мировая экономика и международные отношения.- 2008. № 7.
19. Посткризисная модернизация банковской системы Турции // Деньги и кредит. - 2009. - № 2.
20. Денежно- кредитная система Азербайджана //Общество и экономика. - 2009.- №3. с.82- 107
21. Банковская система Турецкой Республики// Экономика и управление. - 2009. - № 3.с.16 – 25.
22. Структурная перестройкабанковской системы Турции после кризиса//«Вестник Финансовой Академии» - 2010. № 1.
23. Антикризисная политика в банковской сфере: Турция, Российская Федерация и Азербайджана(сравнительный анализ)// Экономика и управление. - 2010. - № 9. с.3 – 25.
24. Банковская система в условияхглобального финансового кризиса//Финансы и кредит.- 2010.- №12. 48.с. 8-15.

25. Azərbaycanın kredit ve para sistemi: günümüzdeki özellikləri ve gelişme yönü // Maliyyə ve finans yazıları. Sayı 87. Nisan 2010. // Türkiye. 51-77
26. Küresel mali krizin Azərbaycan ekonomisine etkileri ve Azərbaycan merkez bankasının monetar politikasının analizi T.C. Marmara Üniversitesi // Financial araşdırmalar ve çalışmalar dergisi. Uluslararası hakemli dergi. Yayın № 773.-2010 c. 73-95
27. Küresel Mali Kriz Ortamında Azərbaycan Bankacılık Sektörünün Yapısı, Özellikleri ve Sorunları // Amme İdaresi Dergisi'nin (Cilt 44, Sayı 3) Eylül 2011
28. Проблемы и перспективы развития азербайджано-российского сотрудничества в финансово- банковской сфере // Евразийский международный научно-аналитический журнал "Проблемы современной экономики" 2012. № 4.
29. Мамедов З., Зейналов В. Межбанковское сотрудничество Азербайджана и России: состояние, проблемы, перспективы // Общество и экономика. - 2013.- №1. С.57-70.
30. Индустрия финансовых услуг Азербайджана: состояние, проблемы, перспективы // Научные труды. Академии управления при Президенте Республики Беларусь. 2013. - Часть I. С. 270-277.
31. Проблемы развития исламского банкинга в Азербайджане // Россия и мусульманский мир. Издательство: Институт научной информации по общественным наукам РАН 2013. (Москва). с. 58-60
32. Особенности деятельности центрального банка Азербайджана // Финансы и кредит. 2013. - № 47
33. Банковский сектор Азербайджана: анализ и оценка // Научные труды. Академии управления при Президенте Республики Беларусь. 2014. - Часть I.

IV. Beynəlxalq əhəmiyyətli elmi nəzəri və praktik konfranslarda məruzə və tezislər

1. Фондовый кризис: теоретические и эмпирические аспекты // Тенденции развития финансово- кредитных и международных экономических отношений в условиях глобализации экономики: Научная сессия. Март, 2005 г. - СПб.:– Изд-во: СПбГУЭФ, 2005. С.276-300.

2. Банковские кризисы в странах формирующихся рынков// Теория и практика финансового и банковского дела: VII Межвузовская конференция - 7/12.2005. - СПб.:– СПбГИЭУ,2005. -
3. Международный опыт реструктуризации банковских систем // Финансовые проблемы обеспечения устойчивого роста современной экономики: Материалы Межвузовской научно-практической конференции / Под.ред. проф.Л.П.Кроливецкой. - Гатчина: Изд-во ЛОИЭФ, 2006.С.36-38.
4. Система страхования вкладов как элемент поддержания стабильности национальной банковской системы // Азербайджанская модель национального экономического развития. Международная научно-практическая конференция 12-13 мая 2006года. – Баку.: Аз. ГЭУ. 2006.
5. Влияние финансового кризиса на взаимоотношение реального и банковского секторов// Взаимодействие реального и финансового секторов в трансформационной экономике. Материалы ВНК. 2-3 февраля 2006 г. - Оренбург: ИПГ ГОУ ВПО ОГУ, 2006. С.136-140.
6. Банковский кризис в мировой экономической практике: основные тенденции развития //Финансы, кредит и международные экономические отношения в XXI веке. Материалы 1-й международной научной конференции. 6-7 апреля 2006 года: Сборник докладов. Т II/Под.ред. В.Е. Леонтьева. - СПб: Изд-во СПбГУЭФ, 2006. С.56-60.
7. Dunya tecrubesi kontekstinde emanet sigorta sistemi // Az.MEA RH.elmi-praktiki semiraninin materiallari. - Bakı: DQM, 25-26 may, 2006. С. 177- 181.
8. « Инфекционный» характер банковского кризиса в контексте глобализации // Теория и практика финансового и банковского дела: VII Межвузовская конференция - 12/12.2006. Секции 1-3. - СПб.:– СПбГИЭУ,2006. - С. 106-112.
9. Проблемы и перспективы развития э - банковских услуг//Финансы, кредит и международные экономические отношения в XXI веке. Материалы 2-й международной научной конференции. 29- 30 марта 2007 года: Сборник докладов. Т II/Под.ред. В.Е. Леонтьева. - СПб: Изд-во СПбГУЭФ, 2007.
10. Перспективы развития системы страхования вкладов//Финансы, кредит и международные экономические отношения в XXI веке. Материалы 2-й

международной научной конференции. 29- 30 марта 2007 года: СПб: Изд-во СПбГУЭФ, 2007. С.53.- 55

11. Финансовая интеграция стран СНГ и сотрудничество между Азербайджаном – Россией в банковской сфере // Роль финансового – кредитной системы в реализации приоритетных задач развития экономики. Материалы 1- й международной научной конференции. 28- 29 января 2008 года. Сборник докладов. Т II /Под.ред. В.Е. Леонтьева. - СПб: Изд-во СПбГУЭФ, 2008.
12. Проблемы модернизации банковской системы Азербайджана // Теория и практика финансового и банковского дела: X Межвузовская конференция – 03-04 декабря. Пленарное заседание. - СПб: – СПбГИЭУ, 2008. - С. 71- 80.
13. Степень долларизации и евроизации российской экономики // «Валютные проблемы инновационного развития экономики России» 22 октября 2008 г. Финансовая Академия при Правительстве Российской Федерации.
14. Küresel dalgalanmalar ve finans sektörüne yansımaları // Türkiyə Cümhuriyyəti Marmara Üniversitesi Bankacılık və Sığortacılık Yüksəkoku 19 dekabr 2008.
15. Институт банковского надзора как фактор стабильности банковской системы // Роль финансово-кредитной системы в реализации приоритетных задач развития экономики. Материалы 2- й международной научной конференции. «Санкт-Петербургский государственный университет экономики и финансов» 29-30 января 2009 года.
16. Maliyyə sektorunda böhrana qarşı mübarizədə tətbiq edilən şəffaflıq siyasətin rolu // böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflılığın rolu. Beynəlxalq elmi- praktiki konfrans. 16- 17 oktyabr 2009.
17. Влияние кризиса на реформирование банковского сектора Турции. 10 декабря 2009 г. Первый Российский экономический конгресс (РЭК-2009) . Москва с 7 по 12 декабря 2009 года в помещениях Московского государственного университета им. М.В. Ломоносова под эгидой Новой экономической ассоциации (НЭА) и Секции экономики Отделения общественных наук РАН.
18. Qlobal maliyyə böhranı və dövlət idarəçilik sistemində antiböhran siyasət: ümumi problemlər və fərqli yanaşmalar// «Qlobal maliyyə böhranı və dövlət idarəçilik sistemində antiböhran siyasəti: dünya təcrübəsi və Azərbaycan modeli». Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, 04 iyun 2010.

19. Küresel mali kriz ilişkilerinde döneminde Rus bankacılık ve reel sektöryapısal dengesizliklerin analizi // Kriz sonrası süreçte finans sektörü-reel sektör ilişkisi. Uluslararası finans sempozyumu 2010. 10 Aralık 2010. TC. MU.
20. Антикризисная политика в банковской сфере: Турция, Российская Федерация и Азербайджан (сравнительный анализ) // Годовая конференция НЭА «Образование, наука и модернизация» Секция 3.5.(20-22 декабря 2010 г.)
21. Qlobal maliyyə böhranı şəraitində Azərbaycanda bank sistemində tətbiq edilən antiböhran tədbirlərinin nəticələri.// Qloballaşma prosesində Qavkaz və mərkəzi Asiya. İqtisadiyyat və beynəlxalq münasibətlər III Beynəlxalq Konqres. 15- 17 oktyabr, 2010. Bakı, Azərbaycan.
22. Кризис в банковской системе Турции: причины и решения // Роль финансово-кредитной системы в реализации приоритетных задач развития экономики. Материалы 4- й международной научной конференции. «Санкт-Петербургский государственный университет экономики и финансов» 17- 18 февраля 2011 года. - 21-25 с.
23. Состояние турецкого банковского сектора в условиях постглобального финансового кризиса// Роль финансово-кредитной системы в реализации приоритетных задач развития экономики. Материалы 4- й международной научной конференции. «Санкт-Петербургский государственный университет экономики и финансов» 17- 18 февраля 2011 года. - 21-25 с.
24. Системы финансового надзора за банковскими секторами: мировой опыт и азербайджанская практика // научная - практическая конференция. Государственный финансовый контроль в современных условиях. 18 февраля 2011.
25. Основные направления политики по формированию модели международного финансового центра // «Эффективное государственное управление в условиях инновационной экономики». Финансовый университет при Правительстве Российской Федерации г. Москва 18 мая 2011 года
26. Küresel kriz sonrası Rusya bankacılık sektörünün sorunları ve özellikleri// Yükselen ekonomilerde finansman: “fırsatlar, sorunlar ve çözümler”. Uluslararası Finans Sempozyumu 2010. 21 Ekim, 2011. TC. MU.
27. Реформирование банковского сектора Турции в условиях глобальной экономике // «Новые тенденции в развитии кредита и кредитного рынка». «Межвузовская научная конференция РЭУ им Г.В. Плеханова. - 3 апреля 2012 года.

28. Влияние глобального финансового кризиса на взаимодействие финансового и реального секторов экономики. «Стратегическое планирование и развитие предприятий» . 10 и 11 апреля 2012 г. Тринадцатый всероссийский симпозиум Центральный экономико-математический институт РАН.
29. Модернизация банковского сектора Турции в условиях глобальной экономике // III Международная научно-практическая конференция «Финансовые рынки Европы и России».Тема 2012 года: «Устойчивость национальных финансовых систем: поиск новых подходов» 18- 19 апреля 2012 года.
30. Банковская система в условиях глобального экономического кризиса // «Государственное регулирование экономики и повышение эффективности деятельности субъектов хозяйствования». 8-я Международная научно- практическая конференция Академия управления при Президенте Республики Беларусь. 26-27 апреля 2012
31. Tasarrufların Yatırımlara Dönüştürülmesinde Rusiya Finansal Sistemin Aracılık Rolü ve Sorunları//Dünya ekonomisinde tasarruf-yatırım ilişkileri ve finansal sistemin etkinliği.T.C.Marmara Üniversitesi Bankacılık ve sigortacılık yüksekokulu. 8 Kasım. 11Uluslararası Finans sempozyumu 2012.
32. Azerbaycanda ödeme sisteminin özellikleri ve sorunları//Dünya ekonomisinde tasarruf-yatırım ilişkileri ve finansalsistemin etkinliği.T.C.Marmara Üniversitesi Bankacılık ve sigortacılık yüksekokulu.8 Kasımuluslararası finans sempozyumu- 2012.
33. Keçmiş Sovet İttifaqı ölkələrində İslam Bankçılıq modelinin tətbiqi problemləri // Azərbaycanca faizsiz maliyyə bazarının inkişaf perspektivləri. Beynəlxalq simpozium. 25-26 sentyabr 2012, Bakı, Azərbaycan.
34. Системная реформирования банковского сектора Турции после кризиса //Конференция «Системный анализ в экономике – 2012» 27 -28 ноября 2012 г. в Финансовом университете при Правительстве Российской Федерации г. Москва, Ленинградский проспект, 55
35. Правовые основы деятельностью Центрального Банка Азербайджана// Международная конференция «Правовые и управленческие проблемы деятельности государственных и хозяйствующих субъектов: российский и международный

опыт» филиале Российского государственного университета в Домодедово. 18-20.02.2013 года в Подмосковье

36. Модернизация банковского сектора Турции в условиях глобальной экономики // III Международная научно-практическая конференция «Финансовые рынки Европы и России». Тема 2012 года: «Устойчивость национальных финансовых систем: поиск новых подходов» 18-19 апреля 2013 года.
37. Проблемы развития исламского банкинга в Азербайджане // III Международная научно-практическая конференция «Финансовые рынки Европы и России». Тема 2012 года: «Устойчивость национальных финансовых систем: поиск новых подходов» 18-19 апреля 2012 года. СПб: Изд-во СПбГУЭФ, 2013. 149-152
38. Дизайн финансового надзора: страновые особенности и новые тенденции в мире с учетом уроков мирового кризиса // «Государственное регулирование экономики и повышение эффективности деятельности субъектов хозяйствования». 8-я Международная научно-практическая конференция Академия управления при Президенте Республики Беларусь. 18-19 апреля 2013.
39. Проблемы модернизации банковского сектора Азербайджана // IV Международная научно-практическая конференция «Финансовые рынки Европы и России». Тема 2012 года: «Устойчивость национальных финансовых систем: поиск новых подходов» 18-19 апреля 2013 года.
40. Формирование и перспективы развития космической индустрии Азербайджана в условиях информационной экономики / «Информационные технологии и системы: управление, экономика, транспорт, право». Сб. тр. Международной научно-практической конференции «Инфогео 2013» / Вып. 2 (11) / Под ред. д.т.н., проф. Истомина Е.П., д.т.н., проф. Марлей В.Е., д.э.н., проф. Скобелевой И.П., д.ю.н., проф. Соболев И.А. – СПб.: ООО «Андреевский издательский дом» - 2013 г., 245 с. с.64-68 Тираж 1200 экз, ISSN 2306-5788
41. Повышение эффективности деятельности Центрального Банка Азербайджана» / современное гуманитарное образование: традиции, инновации, перспективы / Секция 6. «Государственная и муниципальная власть и общество: проблемы взаимодействия». 11 апреля 2013 года. Международная научно-практическая конференция. Санкт-Петербург - Санкт-петербургский институт гуманитарного образования. 2013

42. Türkiye-Rusya-Azerbaycan Ekonomik İlişkileri: Stratejik İşbirliği ve Karşılıklı Yarar// Avrasya Ekonomik İlişkiler Derneği (EkoAvrasya) ve Marmara Üniversitesi tarafından ortaklaşa düzenlenen “Hazar’dan Karadeniz’e Stratejik Bakış” konulu uluslararası sempozyum 02-03 Aralık 2013 tarihlerinde Marmara Üniversitesi Göztepe Yerleşkesi’nde gerçekleştirilecek.<http://qha.com.ua/hazar-dan-karadeniz-e-stratejik-bakis-sempozyumu-130092tr.html>
43. Проблемы обеспечения финансовой стабильности в Азербайджане// «Государственное регулирование экономики и повышение эффективности деятельности субъектов хозяйствования». 8-я Международная научно- практическая конференция Академияуправления при Президенте Республики Беларусь. 18-19 Апреля 2014.
44. Современное состояние банковского сектора Азербайджана в контексте стран СНГ: современное состояние и проблем III международная научно-практическая конференция «системный анализ в экономике – 2014» Научно-практическая конференция «Системный анализ в экономике – 2014» состоится 13 -14 ноября 2014 г. в Финансовом университете при Правительстве Российской Федерации г. Москва, Ленинградский проспект, 55.
45. Центральный банк Азербайджана: новые вызовы в современных условиях «Экономическая политика России в условиях глобальной турбулентности», которая пройдет в Москве 24-26 ноября 2014 года. ВФинансовом университете при Правительстве Российской Федерации г. Москва, Ленинградский проспект, 55.

**Публикационной активностираспределениепубликаций по тематике
Мамедов Захид Фаррух**

№	Тематическая рубрика	Статей
1	Экономика. Экономические науки	16
2	Политика. Политические науки	3
3	Комплексное изучение отдельных стран и регионов	1

**Распределение публикаций по ключевым словам
Мамедов Захид Фаррух**

№	Ключевое слово или словосочетание	Публикаций
1	АЗЕРБАЙДЖАН	2
2	АНТИКРИЗИСНАЯ ПОЛИТИКА	2

3	БАНКОВСКАЯ СИСТЕМА	2	
4	ГЛОБАЛЬНЫЙ ФИНАНСОВЫЙ КРИЗИС	2	
5	КРЕДИТ	2	
6	МИРОВАЯ ЭКОНОМИКА	2	
7	ФИНАНСОВЫЙ КРИЗИС	2	
8	ФИНАНСЫ	2	
9	ЭКОНОМИКА	2	
10	BANKING CRISIS		

Распределение публикаций по журналам

Мамедов Захид Фаррух

№	Название журнала	Статей	
1	Финансы и кредит	5	
2	Деньги и кредит	3	
3	Экономика и управление	3	
4	Известия Санкт-Петербургского университета экономики и финансов	2	
5	Мировая экономика и международные отношения	2	
6	Общество и экономика	2	
7	Вестник Финансового университета	1	
8	Кавказ и глобализация	1	
9	Россия и мусульманский мир		

Распределение публикаций по организациям

№	Название организации	Статей	
1	Азербайджанский государственный экономический университет	7	
2	Академия государственного управления при Президенте Азербайджанской Республики	1	
3	Санкт-Петербургский университет управления и экономики		
Общие показатели (дата обновления 07.01.2014):			

Число публикаций автора в РИНЦ	20
Число публикаций автора с учетом статей, найденных в списках литературы	22
Число цитирований публикаций автора в РИНЦ	18
Число цитирований публикаций автора с учетом статей,	20

найденных в списках литературы	
Суммарное число цитирований автора	74
Число публикаций, процитировавших работы автора	42
Индекс Хирша	2
Число самоцитирований	39 (52,7%)
Число цитирований соавторами	44 (59,5%)
Число соавторов	9
Среднее число цитирований в расчете на одну публикацию	0,90
Число публикаций в зарубежных журналах	1 (4,5%)
Число публикаций в российских журналах	19 (86,4%)
Число публикаций в российских журналах из перечня ВАК	18 (81,8%)
Число публикаций в российских переводных журналах	0 (0,0%)
Число публикаций автора, процитированных хотя бы один раз	9 (40,9%)
Число публикаций в журналах с ненулевым импакт-фактором	19 (86,4%)
Число цитирований из зарубежных журналов	8 (10,8%)
Число цитирований из российских журналов	64 (86,5%)
Число цитирований из российских журналов из перечня ВАК	62 (83,8%)
Число цитирований из российских переводных журналов	0 (0,0%)
Число цитирований из журналов с ненулевым импакт-фактором	72 (97,3%)
Средневзвешенный импакт-фактор журналов, в которых были опубликованы статьи	0,480
Средневзвешенный импакт-фактор журналов, в которых были процитированы статьи	0,273
Число публикаций за последние 5 лет (2007-2011)	11 (50,0%)
Число цитирований статей автора, опубликованных за последние 5 лет (2007-2011)	20 (27,0%)
Число цитирований всех публикаций автора из статей, опубликованных за последние 5 лет (2007-2011)	

**Распределение цитирований по годам цитирующих публикаций
Мамедов Захид Фаррух**

Год	Цитирований
2013	11
2012	8
2011	4
2010	11
2009	14
2008	9
2007	11
2006	4
2005	2

**Распределение цитирований по годам цитируемых публикаций
Мамедов Захид Фаррух**

Год	Цитирований
2012	2
2011	1
2010	7
2009	6
2008	9
2007	12
2006	4
2005	24
2004	2
2003	2

**Распределение цитирующих публикаций по годам
Мамедов Захид Фаррух**

Год	Статей
2013	7
2012	6
2011	4
2010	4
2009	10
2008	5
2007	2
2006	3
2005	1

**Распределение цитирующих публикаций по журналам
Мамедов Захид Фаррух**

№	Название журнала	Статей
1	Финансы и кредит	6
2	Экономика и управление	5
3	Проблемы современной экономики	3
4	Central Asia and the Caucasus	2
5	The Caucasus & Globalization	2
6	Известия Санкт-Петербургского университета экономики и финансов	2
7	Общество и экономика	2
8	Перспективы науки	2
9	Центральная Азия и Кавказ	2
10	Экономика и предпринимательство	

**Распределение цитирующих публикаций по тематике
Мамедов Захид Фаррух**

№	Тематическая рубрика	Статей
1	Экономика. Экономические науки	26
2	Комплексное изучение отдельных стран и регионов	4
3	Политика. Политические науки	3
4	Государство и право. Юридические науки	2
5	Информатика	

Мәnbә: Научная электронная библиотека elibrary.ru

MÜNDƏRİCIAT

Giriş

I. «Pul və banklar».

II. Maliyyə bazarı

III. Maliyyə –kredit insitutları

IV. Bank fəaliyyətinin əsasları.

V. Monetar siyasət

VI. Beynəlxalq valyuta – kredit münasibətləri və xarici ölkələrin pul - kredit sistemi

VII. Təvsiyə olunan əsas və əlavə ədəbiyyatlar

VIII. «Bank işi» Kafedrasının professor heyətinin başlıca əsərləri